

# Deyirdilər, rus dilini bilmədən Biləcəridən o tərəfə gedə bilməzsən...

**BİR XALQ O ZAMAN TARİX QARŞISINDA VAR OLUR VƏ QƏLƏBƏ  
QAZANIR Kİ, ONUN ÖZ DİLİ, DİNİ, ADƏT VƏ ƏNƏNƏLƏRİ OLUR**

Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyevadır

*- Jala xanım, bu gün istər şifahi, istərsə də yazılı nitqde Azərbaycan dilinin qaydalarının pozulduğu müşahidə edilir. Zəngin quruluşa malik olan Azərbaycan dilinin imkanlarından yeterince və düzgün istifadə edilməməsi hələri geniş yayılıb. Buna münasibətiniz necədir?*

- Təssüf ki, bu kimi hallar müşahidə edilməkdədir. Ana dilinin saflığının qorunması ilə bağlı cənab Prezident İlham Əliyev noyabr ayının 1-də Fərman imzalayıb. Fərman bu mövzunu bir daha aktuallaşdırıldı. Dil problemi cəmiyyətdə ən çox müzakire olunan mövzulardan biridir. Bir xalq o zaman tarix qarşısında var olur və qələbə qazanır ki, onun öz dili, dini, adət və ənənələri olur. Yeni mənəvi dəyərləri qoruyub saxlaya bilən xalq əbədiy়əş olur. Azərbaycan xalqı da hər zaman tarixin bütün keşməkəşlərindən, dolanbaclarından, müxtəlif rejimlərin qadağalarından dilimizi təmiz, saf bir şəkildə qoruyaraq bu günümüze qədər getirib. Əlbəttə ki, Azərbaycan dilinin yaşamasında bizim tarixi şəxsiyyətlərimizin, xüsusilə ədəbiyyat xadimlərimizin rolü həddindən artıq böyükdür. Biz bu gün Üzeyir Hacıbəylini, Mirzə Fətəli Axundovu, Həsən bəy Zərdabını, Nəcəf bəy Vəzirovu, Əbdürəhim bəy Haqverdiyevi, Mirzə Ələkbər Sabiri, Cəlil Məmmədquluzadəni və digər çoxsaylı korifeylərimizle bu siyahını artırıa bilərik. Bu şəxsiyyətlər Azərbaycan dilinin qorunmasının da ən böyük keşikçiləri olublar. Daha sonrakı illerdə XX əsrin əvvələrindən başlayaraq Azərbaycan əlbətə ki, çox fərqli bir situasiya ilə qarşılaşdı. Rus işğali ilə sovet imperiyasının tərkibində oldu. Amma 70 illik işğal, Azərbaycan xalqına öz kimliyini və öz dilini unutdura bilmədi. Sovetləşmənin ən süreftə getdiyi zamanlar ulu önder Heydər Əliyevin Azərbaycan Respublikası Mərkəzi Komitəsinin birinci katibi olduğu zamanlara dəlalət edib. Mehəz onun iradəsi ilə Azərbaycan dilimiz bu gənə qədər belə saf bir şəkildə gəlib çıxa bilib. Ulu Öndərin rəhbərliyi və birbaşa tapşırığı ilə yaradıcı teşkilatlar Mərkəzi Komitəyə müraciət göndərdilər ki, konstitusiyada Azərbaycan Respublikasının rəsmi dili Azərbaycan dili yazılsın. Bu müraaciəti, təbii ki, Ulu Öndər SSRİ rehbərliyinə çatdırır və buna nail olur.

*- Ulu Öndərin Azərbaycan dilinin qorunması ilə bağlı göstərdiyi xidmətlər misilsizdir. Bu gün də biz o ənənənin davamını görürük...*

- Bu günümüzə qədər keçilən yola bir qədər nezər salsaq görərik ki, müstəqillik dövründə Azərbaycanın latin qrafikasına keçidkən sonra yaranan böyük bir boşluq Ulu Öndərin sayəsində dolduruldu. Onun tarixi Sərəncamı ilə kirill əlifbasında çap olunan bütün ədəbiyyatlar, istər Azərbaycan, istərsə də dünya ədəbiyyatları latin qrafikası ilə yenidən çap olunağa başladı. Bütün dərsliliklər latin qrafikası ilə əvəzləndi.

*- Bu gün cəmiyyətdə bəzilərinin Azərbaycan dilində danışmaq problemi var ki, bu da narahatlıq yaradır...*

- Azərbaycan 70 il sovet rejimi ilə yaşayıb. Bu da onun dilinə təsirsiz ötüşməyib. Ruslaşma bütün imperiyada aparılırdı. Təbii ki, nə qədər dilimizi, ənənələrimizi qorumağa çalışsaq da bu təsir müəyyən qədər özünü göstərməyə bilməzdi. Elə bir zaman var idi ki, deyirdilər rus dilini bilmədən Biləcəridən o tərəfə gedə bilməzsən. Bu sözə böyük heqiqət var idi. Çünkü bir çox azərbaycanlı SSRİ-nin bütün respublikalarında oxuyurdu, işləyirdi. Elə dövr idı ki, təessüflər olsun ki, rus dilini bilmədən hətta Azərbaycanda bele dövlət idarələrində işləmək qeyri-mümkün idi. Azərbaycan müstəqillik qazanandan sonra əlbətə ki, artıq rus dili bilmək kimi etalon aradan qalxdı. Müstəqillik daha geniş bir dünyaya pəncərə açdı. Bu dəfə də digər xarici diller, xüsusilə ingilis dili gündəmə zəbt edib. Çünkü bu dili də bilmədən dünyaya integrasiya etmək mümkün deyil. Valideynlər övladlarını əger 30-40 il əvvəl rus dili ilə oxutdurmağa əhəmiyyətli amil kimi baxırdılar, bu gün bu ingilis dili ilə əvəzlenib. Dil bilmək hər zaman gözəldir. Bu, təbii ki, cəmiyyətin inkişafı deməkdir. Lakin bundan sui-istifadə etmək olmaz. Bəzi dırnaqarası ailələr var ki, fikirləşir ki, evdə və ya ictimaiyyət arasında rus və yaxud ingilis dilində danışsam daha sivil görünəcəyəm. Cəmiyyətdə bu kimi düşüncə olduğu zaman əlbətə ki, yanlışlıqlar da olur. Ancaq hesab edirəm ki, bu kimi hallar o qədər də çox deyil. Zəmanla onlar da yoluna düşəcək.

*- Son zamanlar başqa dillərə aid sözlərdən yeri gəldi- gəlmədi tez-tez istifadə olunur. Bu tək rus dilinə aid deyil...*

- Bu istiqamətdə maarifləndirmə karakterli görüşlərin keçirilməsi vacibdir. Bəlkə ele onun nəticəsidir ki, bu gün hətta dediyiniz kimi, ən sayılmış, seçilmiş bir insan mətbuat qarşısına çıxarkən başqa dillərin, xalqların dilində hansısa bir ifadəni gətirib, leksikonuna salırsa bu da yolverilməzdür. Bu kimi hallara son zamanlar əsasən kütləvi informasiya vasitələrində, küçə reklamlarında rast gəlinir ki, bütün bunlar dərindən araşdırılmalı, təhlil edilməlidir.

*- Jala xanım, "Heydər Əliyev və ana dilimiz" haqqında məqalənizdə illər önce də bu problemlərə toxunmuşdunuz. Təessüf ki, həmin problemlər bu gün də var...*

- O zamanlar daha xaotik bir dövrdə, kecid dövründə idik. "Heydər Əliyev və ana dilimiz" adlı məqale ilə mətbuatda çıxış etdim. Məqalədə ayrıca bir hissə, xüsusilə də dilimizdə təessüflər olsun ki, oturuşmuş olan, amma heç bir mənası olmayan həmin kəlmələrin Azərbaycan dilində gözəl səslənən tərcüməsini hazırlamışdım. Qeyd etmişdim ki, rus dilində "uje" kəlməsinin Azərbaycan dilindəki artıq sözündən heç bir üstünlüyü yoxdur. Görürsən ki, hətta hörmətli bir ziyalımız çıxış edəndə, qeyri-ixtiyari bu kəlmələrdən istifadə edir. Aydın məsələdir ki, o bunu qəsdən etmir. Ancaq dilimizin saflaşdırılması naminə bu kimi hallarla mübarizə aparmalı-



yıq. Dilimizin saflığının qorunması baxımından bütün bunlar çox əhəmiyyətliyidir.

*- Regionlara səfəri çərçivəsində ölkə Prezidenti İlham Əliyev çox ənənə bir məsələyə toxunaraq bildirdi ki, ədəbiyyatımız qədər muğamlarımız da Azərbaycan dilinin saflığının qorunmasında əhəmiyyətli rol oynayır...*

- Cənab Prezident yaxın günlərdə Ağdam rayonuna səfəri çərçivəsində muğam ustadları ilə keçirdiyi görüşdə bildirdi ki, Ağdam, ümumiyyətlə, Qarabağ muğamın, musiqinin beşiyidir. Ölkə Prezidentinin Ağdam rayonunda məşhur xənəndərlə keçirdiyi səmimi görüşdə bir çox mətbəblərə aydınlaşdırıldı. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bu görüşdə iştirak etməsi, cənab Prezidentin qeyd etdiyi kimi, sadəcə dilimizin deyil, ele mədəniyyətimizin də tərkib hissəsi olan muğamın qorunub saxlanması, bu günümüzdə gələcək nəsilləre ötürülməsi baxımından Mehriban xanım Əliyevanın gördüyü işlər, əlbətə ki, əvəzsizdir. Azərbaycan muğamının YUNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi əsərinin şəhərə elan olunması da Mehriban xanım Əliyevanın böyük xidmətləridir. Cənab Prezidentimizin dillə muğamı bərabərəldirməsi, müqayisə etmesi, əlbətə, bir daha tarixi köklərimizə bağlılıqlıdan xəbər verir. Azərbaycan xalqı üçün muğam və ana dilinin ayrılmaz olduğunu cənab Prezident bir daha milyonların gözləri önünde nümayiş etdi. Azərbaycanın musiqi alətlərini, mətbəxini, abidələrini mənimseməye cəhd edənlərə, insanlarıni o torpaqlardan zorla didərgin salanlara düşünürəm ki, bu çox əhəmiyyətli bir mesajdır.

*- Jala xanım, dilimizin saflığının qorunmasında ziyanlarımızın üzərinə böyük məsuliyyət düşür ...*

- Söhbətimizin əvvəlində də tarixə adlarını yazmış ziyanlarımız haqqında danışdım. Bu gün də bizim çox nüfuzlu ziyanlarımız, dilimizin keşiyində duran dilçi, ədəbiyyatşunas alımlarıımız var. Təbii ki, onlar da zaman-zaman heyəcan təbii çalışırlar, bu məsələni gündəmə getirirlər. Cənab Prezidentin dilimizin saflığının qorunması haqqında olan Fərmani düşünürəm ki, məsələnin həllində əhəmiyyətli rol oynayacaq.

**Şəmsiyyə Əliqizi,  
Şəfiqə Dadaşova,  
"iki sahil"**